

**Təbii fəlakətlər, uzun sürən münaqişələr və dağlıcı zəlzələlər nəticəsində dəfərlə yerdəyişmələrə məruz qalmış Gəncənin qədim tarixi də elə müxtəlif məkanlarda qorunub saxlanmış maddi-mədəniyyət abidələrində yaşayır. Belə tarixi tikililərdən biri də xalq arasında böyük nüfuza malik, Qafqazda İslam dini-nin qızğın təbliğatçılarından olan Comərd Qəssabın şərəfinə qoyulan abidədir.**

Gəncəçayın sağ sahilində, qədim Gəncənin hasar qalıqlarının bir kilometrliyində yerləşən türbə öz tənhalığı ilə diqqəti çəkir. VII-VIII əsrlərdə Gəncədə yaşamış Comərd Qəssab kimi tanınan gerçək tarixi şəxsiyyətin məzəri üstündə ucaldılan türbə səkkizguşəli formaya malikdir. Xaricdən çıxıntıllarla işlənmişdir. Türbənin tikintisi zamanı bişmiş kərpic və

dim tarixi abidələrindən biri hesab olunur. Comərd Qəssab haqqında rəvayətlər də onun İslam dininin yayılması istiqamətindəki xidmətləri daha çox xatırlanır. Mənbələrdə onun birinci İmam həzrəti Əliyə və onun etiqadına dərin səmimiyət göstərdiyi qeyd edilir. Belə ki, onun 600-661-ci illərdə yaşamış 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşdüyü, ondan İslami

# COMƏRD QƏSSAB TÜRBƏSİ

əhəng məhlulu qarışığından istifadə olunmuşdur.

Comərd Qəssab dastan və rəvayətlərimizdə xalq qəhrəmanı kimi tanınan, dürüstlüy, əliaçıqlığı, səxavəti, həqiqətpərəstliyi və xeyrxalığı ilə özünə böyük hörmət və ehtiram qazanmış tarixi şəxsiyyətdir. Əsl adının Əliyar olduğu bildirilən bu qəhrəmanın Gəncəni monqol istilaçılarından müdafiə edən xalq birliklərinə başçılıq etdiyi də söylənilir. Rəvayətə görə, qəssab Əliyar o qədər düzgün, öz sənətini dərindən bilən adam imiş ki, satdığı eti çəkmək üçün tərəziyə ehtiyacı olmazmış.

Tarixçi Yəhya Süleymanov qeyd edir ki, Comərd Qəssab türbəsi nəinki Gəncədə, orta əsrlərdə Azərbaycanın ən qə-

öyrənərək bu dini yayan ilk şəxslərdən olduğu söylənilir.

Tarixçinin qənaətinə görə, Gəncə əhali arasında belə bir fikir də olub ki, ərəblərin Azərbaycanı işgalindən sonra burada İslam dinini yaymağa başladıqları illərdə İslami ilk qəbul və təbliğ edənlərdən biri də Comərd Qəssab olmuşdur. Ona görə də Azərbaycan ərazisində İslamin yayılmasında bu xalq sənətkarının adı hörmətlə yad edilir.

Comərd Qəssab türbəsi mövcud olduğunu uzun zaman çərçivəsində dəfələrlə dağlınlara məruz qalmışdır. 1139-cu il Gəncə zəlzəlesi zamanı qədim şəhər ərazisindəki eksər tikililər kimi, Comərd Qəssab türbəsinin də dağlılığı ehtimal edilir. Ötən əsrin 40-cı illərində Gəncədə

ilk dəfə arxeoloji qazıntılar aparan İshaq Cəfərzadə VII əsrə aid tikililər arasında Comərd Qəssab türbəsinin də adını çəkir.

Sovet dövründə baxımsızlıq üzündə Türbə dağılmış və bərbad vəziyyətə düşmüşdü. Türbənin ərazisində nəhəng sənaye kompleksinin yaradılması da qədim tarixə biganə münasibətin nəticəsi idi.

## Tarixi abidələrimiz



Ölkəmiz müstəqilliyini bərpa etdiğdən sonra qədim tarixi irlərimizə, xüsusilə də maddi-mədəniyyət abidələrimizə dövlətimizin diqqət və qayğısı sayəsində itki və dağlınlara məruz qalmış xalq sənəti nümunələri ikinci həyatına qovuşmuş və yenidən xalqın istifadəsinə verilmişdir.

Ölkə başçısı İlham Əliyev tarix mədəniyyət abidələrimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi önem verir və hərtərəfli qayğı göstərir. ICESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət-le bağlı həyata keçirdiyi tədbirlər, maddi-mədəniyyət abidələrinin bərpası qədim

tariximizə, xalqımızın mədəni irsinə sonuz diqqət və qayığının ifadəsidir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü və qayğısı ilə 2004-cü ildə Comərd Qəssabın məzəri və məzarüstü türbəsinin bərpa işlərinə başlanılmışdır. Abidənin ilk görünüşüne və tarixi dəyərinə sadıqliq ifadə etmək məqsədile bərpa zamanı Naxçıvan şəhərində getirilmiş qədim dövrün kərpicindən istifadə olunmuşdur.

Heç təsadüfi deyildir ki, bu diqqət və qayğı sayəsində qədim tariximizin qiyamətli yadigarları olan maddi-mədəniyyət abidələrimiz, o cümlədən də Comərd Qəssab Türbəsi ikinci həyatını yaşıyır.

Vaqif TANRİVERDİYEV,  
"Respublika".